

ƏLİ RZA XƏLƏFLİNİN ƏDƏBİ DÜŞÜNCƏLƏRİNDƏ TƏBİƏT VƏ ƏTRAF MÜHİTƏ MÜNASİBƏT MƏSƏLƏLƏRİ

(III məqalə)

Əli Rza Xələflini heç bir boyasız-filansız çağdaş ədəbiyyatımızın nəhənglərindən saymaq olar. Poeziyası, nəsri bir yana, publisistikasından heç olmaz. Həm də təcrübəli və peşəkar bir jurnalist kimi onunla müqayisə edilə biləcək tək-tək yazar tapa bilərsən. Rəhbərlik etdiyi nüfuzlu "Kredo" qəzetini sıfirdan qurub və indiki çətin vaxtda inamla, iradə ilə onun yükünü çəkməkdədir. Çox yazar görmüşük ki, bezib yarı yoldan qayıdır. Əlirza müəllim isə sadəcə yaradıcılıq məsələsində usanmaq nə olduğunu ağlına belə getirmir. Bu qəzet yalnız bədii imkanları aşkarlamır, həm də elmin inkişafına stimul verir. Elmi yazıların qəzətə paralel görünməsi az şey demir. Ona görə də universitetlərin auditoriyalarında, Elmlər Akademiyasının otaqlarında və dəhlizlərdə əldən-ələ gəzir. Əlbəttə, bu birmənali Ə.Xələflinin təşkilatçılıq və yaradıcılıq keyfiyyəti ilə bağlıdır. Coxlarından eşitdiyim kimi, dəfələrlə şahidi də olmuşam ki, araştırma tələb edən məqalələrini birbaşa istinadlı - filansız kompüterə - operatora diqətə edir. Onun bu xüsusiyyəti "məktəb yaratmaq" anlamına gəlir. Hətta onun bu bacarığına işarə edərək barəsində birmənali olaraq, cəsarətlə belə fikir söyləyənlər də az deyil. Qeyd etmək lazımdır ki, xüsusi hazırlıq olmadan makinaya birbaşa diktə nadir hallardan sayılır. Bu Əlirza müəllimin yazı-pozu sahəsində səriştə və bacarığının göstəricilərindən biridir. Yazı demiş, bədii yazılarındakı tamlıq, millilik, hətta publisistik qeydlərində, digər nəsr nümunələrindəki şairanlıq onun qələminin və idrakının nələrə qadir olduğunu göstərir. Məni bir tədqiqatçı kimi cəlb edən isə onun yaradıcılığında mövzu rəngarəngliyidir. Orda bədiyyatın tələb etdiyi hər şey var. Özü də bola-bol. Ə.R.Xələflinin yazılarında sehirlə aran-dağ köçlərindən tutmuş məhəbbət və yurd sevgisinə qədər hər şey tapmaq olar. Təbiətə eşqi isə bir başqadır. Ona görə də ekoloji misraları, cümlələri az-çox ətraf mühit anlayışını dərk edə bilənlər üçün elmi mənbədir. Bu bərədə əvvəlki məqalələrimizdə demişik. Bu yazı da eyni məqsədə xidmət edir.

Şairin poetik düşüncələrində təbiətin hər üzü görünür: Tipik ekoloji amillərdən biri abiotik faktordur. İqlim komponentlərindən güclü küləklər, sərt payız və qış ayları, həmçinin qızmar isti yay ayları canlı orqanizmlərə mənfi təsir göstərir. Ə.Xələfli "Üzü Qarabağa doğru" kitabında yazır (s17-18):

Üstündən külək əsməsə
Qurarsan halay qızılğıl.

Gözlə ötsün xəzan çağı,
Kiçik cillənin sazağı;
Vəde sənə olar yağı,
Qişdan keçsin may qızılğıl.

Yəni havaların soyuq keçməsi bitkilərin inkişafını ləngidir. İkinci bənddə qızılğılın dəha gur inkişafı dövrünün xattırıldılması təbidir, təsadüfi deyil. Yaxud: Ötdü baharın nəfəsi,
Gecikmişən, ay qızılğıl.

İsti səni oda bükər,
Gəlib çatar yay, qızılğıl. (yenə orada: s.18)

Təsərrüfatda vaxtından əvvəl və ya gec çəçəkləyən meyvə ağaclarını az görməmişik. Şair bizcə, eyni zamanda bunu nəzərdə tutur.

Daha bir neçə nümunəyə baxaq:
El arasında "ağ yel, qara yel" ifadə-

ləri var, yəni "cənub və şimal küləyi". Şirvan bölgəsində buna "ağ külək, xəzri küləyi" deyirlər. Hər iki küləyin həm faydalı, həm də zərərli tərefləri var. Şair burda onun ziyanvericilik xüsusiyyətini nəzərə çatdırır. Onun nəticələrini "göynər yaraya" bənzədir. N.Gəncəvidə də küləyin bağ-bağçanı talaması fikri var. Ümumiyyətə, sərt küləyin ətraf mühitə zərərli təsiri çıxdur. Bunu çıxumuz görmüşük. "Külək yandırır, qurudur" anlayışları da burdan doğur. Xatırlayaq: acı küləkər, səmum yelinin əsməsi və s.

Yenə də küləklər əsdi,
Ağdı, qaradı – bilinməz.
Doğradı, səbrimi kəsdi,
Göynər yaradı, bilinməz.

(yenə orada: s.66)



Aşağıdakı bənddə təbiətin maraqlı bir hali təsvir olunub: orjinal və təbii. Küləyin saç yolması, şimşəyin çaxmaq çəkməsi, yağışın yağması, qurdun ulaması, at kişnərtisi, yiyəsiz çöllər... Məcazlardan ustalıqla istifadə təbiətin mürəkkəb və cazibədar bir komponent olduğunu daha qabarlıq göstərməyə imkan verir. Filosof Asif Ata demiş, öncəki cümlədə qeyd etdiğimiz təbiətin gerçək hallarıdır və bunu çoxumuz müşahidə etmişik. Yeri gəlmışkən, Ə. Xələfli şeiriyyatında təbiət nə qədər ülvi təsir bağışlayırsa, o qədər də sərt üzü qabarlıdır, olduğu kimi təqdim edilir. Bənzətmələrdən yerində və obrazlı istifadə təbiətin attributlarını yaxından tanımaqdə bizə yardımçı olur.

Küləklər saç yoldu, bulud eşnədi
Şimşək çaxmaq çəkdi, ocaq qaladı.
Yiyəsiz çöllərdə bir at kişnədi,
Hardasa dağlarda bir qurd uladı.

(yenə orada: s.29-30)

Mənəcə, təbiətdə yalnız heyvanların deyil, bitkilərin də özünqoruma "instinct"i var. Bu, vəhşi təbiətdə çox vacib amillərdən biridir. Xüsusilə, növün davamlılığı üçün əsas şərtidir. Biomüxtəlifliyin azalma səbəblərindən biri növün müxtəlif təsirlərdən deqradasiya olunmasıdır. Beynəlxalq ekoloji qurumlar her il bununla bağlı müvafiq tədbirlər, layihələr həyata keçirirlər. Təbiətdə bitki və heyvan növlərinin davamlılığını təmin etmək üçün ilk növbədə onların bioekoloji xüsusiyyətlərini bilmək lazımdır. Ev şəraitində yaşayan bitki və heyvanlar əhalinin mühafizəsi altındadır. Təbiətdə isə belə deyil. Onların mühafizəsi yalnız özlərinin ümidiqə qalır. Təbiət bundan ötrü necə deyərlər, yol qoyub. Orqanizmin mühitə uyğunlaşması bu cəhətdən səciyyəvidir. Təbiəti seçmə nəticəsində hər bir fərd yaşadığı şəraitdə yaşamaq

imkalarını artırıb bilən xüsusiyyətlər qazanır. Məsələn, quraqlığın sərt keçdiyi ərazilərdə bitkilərin yarpaqlarında tükükcükler, mum örtüyü olur. Sukkulənt bitkilərin gövdə və yarpaqlarında su toplanır. Heyvanlarda mühitə uyğunlaşmalar bədənlərinin rəng və quruluşunda özünü bürüzə verir. Düşmənlərdən qorunmaq, yaxud şikarını tutmaq üçün bəzi orqanizmlərin rəngi mühitin rənginə uyğunlaşır. Hamimiz yaxşı tanıldığı yaşıl şala otların arasında yaşayır və mühitdən seçilmir. Bəzi heyvanlarda isə düşmənlərdən qorunmaq üçün zəher olur. Buna görə də onlar təhlükəli olduqlarını bildirmək üçün kəskin dərəcədə nəzərəçarpan parlaq rənglərə malik olurlar. Tozağacı qarışcasının tırtılı bədənin formasına və rənginə görə kiçik budaqcılqlara bənzəyir. Parlaq parabizən düşməndən xilas olmaq üçün pis yili maye buraxır və s. Bu misalları çox çəkmək olar.

Tikanlara, yaxud dalayıcı tükcük'lərə malik olan bitkilər özlərini kənar təsirlərdən, məsələn, insanlardan və heyvanlardan qorumuş olur. Əlverişsiz mühit şəraiti ilə mübarizə növlərin yaşayış uğrunda mübarizə formalarından biridir.

Dağın ən hündür yerində bitən ağac və kollar adətən zəif və görkəmsiz olur, eyni növdən olan bitkilər dağın ətəyində, yamacında daha yaxşı inkişaf edir. Çünkü onlar külək və sərt saxtadan etibarlı şəkildə qoruna bilirlər. Aşağıdakı bəndə diqqət yetirək:

Sayrulوغun feləkdəndi,
Ayrılığın küləkdəndi,
Yanmağın da diləkdəndi
Sinən üstə yan, bənövşə!

(yenə orada: s.102)

Ağ Aşığın "Qurbanının qəm bağında, boynuburuq Bənövşə" dediyi bənövşə bitkisi müəllifin – Ə.R.Xələflinin "Bənövşə" şeirində bir başqa məna kəsb edir. Dirili Qurbani də deyirdi: Ayrılıq-mi çəkib boynu əyridi, heç yerdə görəmədim düz bənövşəni. Bənövşə bəlkə də haqqında ən çox şeir yazılan çiçəkdir, bitkidir. Sözsüz, Qurbanının "Bənövşə"si daha təsirlidir və özündən sonrakılar üçün cığır açıb, mövzu verib. İndi bir bioloji obyekt kimi bunun səbəbinin aydınlaşdırılmışa çalışaq.

Bənövşə zərif bitkidir. Xoş ətirildir, görünüşü uzaqdan diqqət cəlb edir. Deməli, daha çox qırılmağa, tələf olmağa, nəslinin tükənməsinə ehtimal edilən bitkidir. Bu bitkinin nəslinin kəsilməsinə, yaxud inkişafına iki əsas amil təsir edə bilər: Birincisi, abiotik faktor. Bu, küləkdir, qızmar günəşin istisidir, ya da qəfil gələn sel-dolu. Onlardan daha etibarlı qorunmaq üçün bənövşə kol dibinə siğınmaq məcburiyyətində qalib. "Boynunun əyri bitməsi" də bununla bağlıdır. Yəni bu bitki məlum xarici təsirlərdən tədricən modifikasiya dəyişkənliliyinə uğrayıb. İkincisi, biotik faktor. Bura heyvan və insanlar aiddir. Bənövşənin kol dibinə siğınmağının bir səbəbi də, bizə görə heyvanların yeməsindən, o cümlədən digər təsirlərin (məsələn, insanın) zədələməsindən qorunmaq olub. O bu şəraitdə daha etibarlı qoruna bilir. Ona görə də şair haqlı olaraq sual edir:

Məskənin kol dibi, meşə yolu
Səni nə getirib bağa, bənövşə?!

Bənövşə deyəndə Qurbani yada düşür, Qurbani deyəndə Bənövşə. Qurbanının Ana Vətəni Diridağları Bənövşənin məskəni idi. 30 illik işgal dövründə şair yazırı:

Dağını, dərəni kim aldı sənin,
Yerini, yurdunu taladı sənin...

(yenə orada: s.36)

Həmin o dağıntılar, talamalar təkcə bənövşəni yox, ana yurdun təbiətini viran qoydu. İndi o yaraların sağalmasına əsrlərlə vaxt lazım olacaq. Diridağının zirvəsindəki seyranahda göylərə baş aparan, çevrəsi böyük bir meydanı xatırladan, koğuşu şah otağına bənzəyən 800 yaşı çınar ağacını kökündən çıxaran, Dirili Qurbanının buta aldığı, anaxanlıq dövrünün yadigarı Mazannənə Ocağının (turbəsi) bünövrəsini dibindən darmadağın edən qarı düşmən təbiətimizi kor qoydu. Ə.Xələflinin yuxarıda misraları həm də buna işarədir. Əli Rza Xələlli yaradıcılığında insan ekologiyası başlıca məsələ kimi qoyulur.

Birinə yol göstərib insanlığa çəkirsən, Birinin ürəyinə sağlam toxum əkirsən. Adamlıq gəlməyi istəmirəsə birisi Mənasız zəhmət çəkib, havayı tər tökürsən. (yenə orada: s.60)

Şair "Ay adam" şeirində yolu azanları, haqqını dananları adam olmağa sələyir. Belelərini bayquşla-yapalaqla müqayisə edir. Burdaca demək lazımdır ki, hər iki quş eyni dəstəyə, eyni fəsiləyə aid bioloji növlərdir. Yırtıcıdır. Əsən-xarabalıq yerdərə gecələyib ov edirlər. Bədii ədəbiyyatda və el arasında mənfi obraz kimi təqdim olunurlar. Yarasalar kimi ultra səslər hesabına gecələr rahat uça bilir və səssiz hərəkət edirlər. Ziyanverici xırda heyvanlarla qidalanıqları üçün faydalı hesab olunurlar. Müellif aşağıdakı bənddə neqativ xarakterli adamları bayquşla bənzətməklə onu düz yola çağırır. Bu cür adamları qaranlığa, zülmətə qərq olmuş hesab edir.

Bayquşsan, yapalaqsan
– viranlığa düşmüsən,
Gözlərin torlanıb
– toranlığa düşmüsən,
Zülmətə qərq olmusan
– qaranlığa düşmüsən.
Gündü, keçər deyərlər
– sabaha bax, ay adam.
Olmayan Allahına,
Allaha bax, ay adam.

İbrətamız məsəllər, aforizmlər yaratmaq şairin qələminin ucunda olmalıdır. Onun bu şeiri tipik nümunədir. Ömrü bədə kimi bu dövran içir, Xislətində olan əslin itirməz. Nəyi gözləyirsən, axı yaşı keçir, Qocalıq özüylə ağıl gətirməz.

(yenə orada: s.85)

Yaxşı deyimdir: "Xislətində olan əslin itirməz." Zaman-zaman deyilsə də, bu sözün daim təkrara ehtiyacı var. Əlirza müəllimin deyimində məncə, bu ifadə daha qabarlıq və konkret verilir. "Qocalıq özüylə ağıl gətirməz".

Təbiət ləvhələri ister rəngkarlıqda olsun, ister bədiyyatda, lap musiqidə belə ən çox sevdiyim obyektdir. Bir şərtlə ki, mükəmməl yaradılsın. Təbiətin özü kimi.

Buynuzlaşan buludların əsəbi,
Meydan açıb cəngə çıxır havada.
Nə yatrır dolub-dاشan qəzəbi?
Tir-tir əsir quş ürəyi yuvada.

(yenə orada: s.74)

Göyün qəzəbindən qalan nişandır,
Dağın sinəsində İldirim dağı.
İçin-için çəkdiyini danişar
Tək palidin tüstülenən budağı.

(yenə orada: s.83)

"Buynuzlaşan buludların əsəbi" - zənnimcə, bitkindir, mükəmməldir. Təbiət özü qurur, yaradır, sonra da vurub dağıdır, öz tikdiyini sökür, yerlə-yeksan edir. Təbiət qeyri-adi qüvvəyə, Yaradan kimi – Allah, Tanrı təki fövqəlgüçə malikdir.

(Davamı 15-ci səhifədə)

(Əvvəli 14-cü sahifədə)

30 illik yurd həsrəti bizi çox şeylərdən fəraq saldı. Dili min əzbəri, sözümüz kəsəri Diridağlarına sonsuz vurğunluğun təkcə o dağlar deyildi ha. Bu dağların çölləməsində, demidə bitən üzüm bağları idi, ballanıb üzü aşağı süzülən ağ-qara əncirləri idi, paçal-paçal narları idi, dağdağanları, qoşun-qoşun sürünləri kölgəliyinə siğmayan uca qamətli, boylu-buxunuşlu şahanə çinarları idi. Ə.Xələfli yazır, həm də elə bil ürəymən başındaklarını yazır:

Tarixlərdə var sorağı,
Möcüzədi Diridağı.
Əncir, üzüm – meyvə bağı
Narı, barı Cəbrayılın.

(yenə orada: s. 37)

Bəli, Cəbrayıl bölgəsi özünəməxsus bioloji müxtəlifliyə malik idi. Təssüf ki, bu barədə içi mən qarışq hələ tutarlı bir söz deməmişik. Ustadım, rəhmətlik Sahib müəllim (biologiya elmləri namizədi, dosent, AMEA) və İsmayılov müəllim (coğrafiya elmləri namizədi, dosent, AMEA) 1-2 yazısından savayı. Yaxşı ki, o da var. Hər ikisinin birgə apardıqları tədqiqat işləri 80-ci illərdə “Azərbaycan təbiəti” jurnalında dərc olunmuşdu.

Göyçayı “çinarlar şəhəri” adlandırırlar. Ancaq heç deyən yoxdur ki, ölkəmizdə ən yaşlı ağclar məhz Cəbrayıl rayonu ərazisindədir. Azərbaycanın ilk qadın akademiki, professor-botanik Validə Tutayukun tədqiqatlarına və qiymətləndirməsinə görə Karxulu bəy Fuğanlı kəndlərindəki çinar ağaclarının yaşı 2800-3000 il idi. Buna akademik-professor İbrahim Səfərovun tədqiqatlarında da rast gəlirik.

Hər yarpağı şapalaqdi Cəbrayılın çinarları
Fəqət neçə ələm yatır gövdəsində, yarpağında.

Geridə qalmış nəhs illərin hər döngəsində bu yerlərin insanları kimi qoca tarixin yaşdaşı-yaddaşı olan yaşlı ağacları da, məsələn, elə çinarları da qanlı döyüslərə şahidlik ediblər, sığınacaq yeri olublar, əhalini qan-qadadan qurtarıblar. Ancaq bu uzun illərdə yağılar ona qıymayıblar, köksünə-gövdəsinə nə ox atıblar, nə qılınc çalıblar, nə gülə sıxıblar. Fəqət vandal ermənilərdən savayı. Bu xırsızlar əsrlərin, minilliklərin yaddaşı-yaşdaşı olan qocaman yaşlı ağacların külünü göyə səvurublar, ayaq basdıqları hər yerdə olduğu kimi ekosid törədiblər.

ƏLİ RZA XƏLƏFLİNİN ƏDƏBİ DÜŞÜNCƏLƏRİNDE TƏBİƏT VƏ ƏTRAF MÜHİTƏ MÜNASİBƏT MƏSƏLƏLƏRİ

Sən gül əkdi, biz gül əkdik, vay dərməyə zəhmət çəkdik,
Çiçəkləri solub getdi o tağın da, bu tağın da.

(yenə orada: s.174-175)

Ancaq bu o demək deyil ki, hər şey bununla bitdi. Atalar demiş, su gələn arxa bir də gələr. Ruhu şad olsun Vətən şəhidlərinin! Qazilərimizə can sağlığı arzulayırıq. Həm 6 illik I Qarabağ Vətən Müharibəsinin, həm də 44 günlük II Qarabağ Vətən Savaşının igid döyüşülərinə, o cümlədən bütün iştirakçılarına saygılarımız əbədidir. Onların sırasında haqqında bəhs etdiyimiz Əli Rza Xələflinin Vətən Müharibəsi iştirakçıları olan qəhrəman nəvələri Aral və Amuru da minnətdarlıqla xatırlayırıq. Onlar həm də babaları Əlirza müəllimin əsərlərində vəsf etdiyi cəsur qəhrəmanlar cərgəsində layiqli yer tuturlar. Məhz bu cür Azərbaycan oğullarının cəsarəti, hüñəri sayəsində torpaqlarımız qarı düşməndən, mərə kafirdən azad oldu, təmizləndi. Yadellilər qovuldular. Bundan sonra yağmalanmış yurd yerlərimiz təzədən gülləyəcək, sularımız durulacaq. O günə çox qalmayıb!

Demə getdi, qismət gəlməz,
Səbrini kəsənin gələr.
Su üzündə çiçək açar,
Qayıdar – süsənin gələr.

(yenə orada: s.96)

Bu yazıda son təqdim etdiyimiz birbəndlik şeir parçasındaki süsənin su üzərində çiçək açması ifadəsi elmi baxımdan yanlış görünə bilər. Fikrimcə, bu, müəllifin sözün mahiyyəti xətrinə ustalıq prymudur. Yəni bizə görə, məqsədli verilib, şərtidir. Sübut kimi deyə bilərik ki, Ə.Xələfli dəfələrlə bədii yازılarda bunun suzanbağı (nilufər) olduğunu işlədib.

***Yusif DİRİLİ
(MAHMUDOV)***

Ətraf mühit üzrə tədqiqatçı

Tarix üzrə fəlsəfə doktoru

